



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkışaf etdirilməsi;

Artıq rəqəmsallaşma dövrünə qədəm qoymuşuq. Həyatımızın böyük hissəsi rəqəmsal texnologiyalarla sıx təmas şəraitində keçir. Ötən əsrin 60-cı illərində yaranan internetin 90-cı illərin əvvəlində kommersiya istifadəsinə verilməsi, 2000-ci illərdən sonra isə daha da inkışafı media sahəsinə, xüsusilə də ənənəvi mediaya də ciddi təsir edib. Sosial şəbəkələrin yaranması isə media və jurnalistika sahəsini yeni çağırışlarla üz-üzə qoyub.

Hazırda dünyada ənənəvi media üçün bir transformasiya dövrünü görürük. Bu na baxmayaraq, bir çox dövlətlərdə qəzet və jurnallar transformasiyaya gedərək, öz mövqelerini qoruyub saxlaya bilirlər. İctimai fikrin formalaşmasında önemli yer tuturlar. Media ekspertlerinin eksəriyyəti də düşündür ki, çap mediasının dövrü heç vaxt bitməməlidir və bitməyəcək. Çünkü qəzetlər gündəlik tarixi kağıza köçürən bir salnamədir. Qəzetlərin oxunma dərəcəsinin geniş olub-olmamasından asılı olmayıaraq, çap mətbuatı qorunmalı, gələcəyi şübhə altına salınmamalıdır. Lakin dövrün reallıqları nəzərə alınaraq, müasir informasiya-texnologiyalarının ənənəvi media sahəsində tətbiqi perspektivləri daim intensiv müzakirə edilir, çıxış yolları axtarılır. Azərbaycanda da ənənəvi medianın müasir standartlara uyğun olaraq inkışaf etməsi üçün konkret addımlar atılır. Çap mediasının yaşaması, inkışaf

etməsi üçün çoxsaylı tədbirlər görülür. İslahatlar onlayn, audiovizual media seqmentləri ilə yanaşı, həm çap mediasının həyatda qalmاسına və inkışafına yönəlmış bir platforma çərçivəsində həyata keçirilir. Əsas məqsəd informasiya texnologiyalarının sürətli inkişaf mühitində çap mətbuatını da yaşıtmayaq, nəfəsliyini bağlamaqdır.

Media ekspertlərinin fikrincə, qəzet və jurnalların öz aktuallığını qoruması və cəmiyyət tərefindən oxunması hazırda yalnız və yalnız orada olan informasiyanın eksklüviz



Qəzet yaşayacaq və yaşamalıdır

Səbuhi Məmmədov: "Unutmayaq ki, indinin özündə də ən yaxşı jurnalistlər, sayt müxbirləri məhz qəzetlərdən çıxanlardır. Bu, reallıqdır"

olması halında mümkündür. Xəber jurnalistikası janrı onlayn mediada əsas janrlardan birine çevrilib və internet media, sosial şəbəkələr xəberin hazırlanması və verilməsində operativliyə sahibdir. O səbəbdən ölkəmizdə insanların qəzet alması və oxuması üçün onlar onlayn mediadada əldə edə bilməyəcəyi məlumatları - fərqli kontenti qəzetlərdə tapmalıdır. Bu mənada qəzetlər xəber jurnalistikasından uzaqlaşaraq daha çox jurnalistikən analitik və ədəbi-publisistik janrlarına üstünlük verməlidirlər. Hazırda güclü qəzetçilik ənənəsi olan dövlətlərdə də məhz bu tendensiya müşahidə olunur. Ona görə də qəzetlər artıq itməkdə

olan araştırma jurnalistikası janrıni dirçəltmeli, müəllif məqalelərinə, analitik yazılarla, təhlillərə, redaksiya məqalelərinə, oçerk və digər janrlarda olan yazılarla köklənməlidilər. Ümumən, qeyd etmək lazımdır ki, mətbuatın gələcəyi haqda söhbətlər tekəcə ölkəmizdə aparılmışdır və bu, inkışaf etmiş ölkələrdə də müzakirə mövzusuna çevrilmiş məsələdir. Məsələn, İtaliyanın məşhur yazıçısı, hazırda bir gündəlik qəzeti və bir həftəlik dərgisinin yazarı olan Umberto Eko hesab edir ki, qəzetlər artıq hamının bildiyi xəberlərlə deyil, özlərinə məxsus yazılarla çıxış etməlidirlər: "Dünən baş vermiş hadisəni istər ekrandan, istərsə də sosial media-dan oxuyursan, hətta qəzeti bütün sayı-

nı həsr etsə də verə biləcəyindən daha çox məlumat alırsan. Amma qəzetlər bu faktı israrla görməzdən gəlir. Səhər qəzeti əlinə alırsan, artıq beynin yeyib həzm etdiyi bütün məlumatlar orada lüzumsuz yere əks olunub".

Tanınmış jurnalist Səbuhi Məmmədov "Şərq"ə açıqlamasında internet medianın ənənəvi medianı sıxışdırması fikri ilə razılaşmadığını deyib. Peşəkar jurnalist hazırlı dövrə qəzet oxuyanların sayının azaldığını vurgulasa da, çap mediasının hər zaman yaşayacağını, yaşamalı olduğunu diqqətə çatdırıb: "Qəzətde xəber olmalı deyil. Internet gündəmə gələndən sonra dünya media ekspertləri belə qərara gel-

dilər ki, qəzetlər əsasən analitik materiallar, özel reportajlar dərc etsin. Maraqlı tendensiya həm də odur ki, dünyanın bir çox ölkələrində bəzi aparıcı qəzetlərin yazdıqları məqalələr saytlar ve portallar üçün gündem mövzusuna çevirilir. Qəzet həm də məsuliyyətdir. Sayt rəhbəri istənilən vaxt yazıya müdaxile edə bilir, onu dəyişdirir. Hətta müəyyən miqdarda pul məqəbilində ümumiyyətlə saytdan silir. Amma qəzetlərdə belə hallar yoxdur, mümkün deyil. Ötən əsrin 20-ci illərində deyirdilər ki, kino çıxdı, teatr "öləcək". Amma "ölmədi". Hələ də insanlar axın axın teatra gedir. Qəzet də hər zaman yaşayacaq. Unutmayaq ki, indinin özündə də ən yaxşı jurnalistlər, sayt müxbirləri məhz qəzetlərdən çıxanlardır. Bu, reallıqdır".

İsmayııl Qocayev